

---

## **“Norm” Açıq Səhmdar Cəmiyyəti**

**31 dekabr 2021-ci il tarixinə bitən il üzrə  
Maliyyə Hesabatları və Müstəqil Auditor Hesabatı**

## "NORM" AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

### 31 DEKABR 2021-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQLƏNMƏSİ ÜZRƏ RƏHBƏRLİYİN MƏSULİYYƏTİNƏ DAİR HESABAT

Rəhbərlik "Norm" Açıq Səhmdar Cəmiyyətinin ("Şirkət") 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, eləcə də həmin tarixə bitən il üzrə əməliyyat nəticələrini, pul vasitələrinin hərəkətini və kapitalda dəyişiklikləri Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS"-lər) müvafiq olaraq düzgün əks etdirən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıdakılara görə məsuliyyət daşıyır:

- Mühasibat uçotu siyasətlərinin müvafiq şəkildə seçilməsinə və tətbiqinə;
- Məlumatların, o cümlədən mühasibat uçotu qaydalarının müvafiq, mötəbər, müqayisəli və anlaşıla bilən tərzdə təqdimatına;
- İstifadəçilərə xüsusi əməliyyatların, digər hadisə və şəraitlərin Şirkətin maliyyə fəaliyyəti və maliyyə nəticələrinə təsirini anlamağa kömək göstərmək üçün MHBS-nin xüsusi tələblərinin yerinə yetirilməsi yetərli olmadıqda əlavə açıqlamaların verilməsinə; və
- Şirkətin fasiləsizlik prinsipinə əsasən fəaliyyətini davam etdirə bilməsi imkanlarının qiymətləndirilməsinə.

Həmçinin, rəhbərlik aşağıdakılara görə məsuldur:

- Şirkətdə sağlam və effektiv daxili nəzarət sisteminin planlaşdırılması, tətbiqi və saxlanılmasına;
- Şirkətin əməliyyatlarının açıqlanması və izah edilməsi, habelə maliyyə vəziyyətinin istənilən vaxt dəqiqliklə açıqlanması üçün yetərli olan və Şirkətin maliyyə hesabatlarının MHBS-ya uyğun gəldiyini təmin edə biləcək müvafiq mühasibat uçotu qeydlərinin aparılmasına;
- Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat uçotu standartlarına müvafiq olaraq yerli uçot qeydlərinin aparılmasına;
- Şirkətin aktivlərinin mühafizə olunması üçün mümkün tədbirlərin görülməsinə; və
- Saxtakarlıq və digər pozuntuların müəyyən edilməsi və qarşısının alınmasına.

Şirkətin 31 dekabr 2021-ci il tarixinə bitən il üzrə maliyyə hesabatlarının buraxılması rəhbərlik tərəfindən 2 iyun 2022-ci il tarixində təsdiqlənmişdir.

Şirkətin rəhbərliyi tərəfindən:

  
Cənab Henning Sasie  
Baş İcraçı Direktor



  
Cənab Dünəmin Səfərahəyev  
Maliyyə Müdiri

## MÜSTƏQİL AUDİTOR HESABATI

"Norm" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarına və İdarə heyətinə:

### Rəy

Biz "Norm" Açıq Səhmdar Cəmiyyətinin ("Şirkət") 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə mənfəət və ya zərər və digər məcmu gəlirlər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesablardan, habelə mühüm mühasibat uçotu siyasətlərinin icmalı daxil olmaqla qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Bizim fikrimizcə, əlavə edilən maliyyə hesabatları Şirkətin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün əks etdirir.

### Rəyin Əsasları

Biz auditi Beynəlxalq Audit Standartlarına ("BAS") uyğun olaraq həyata keçirdik. Həmin standartlar üzrə bizim məsuliyyətimiz iralıda hesabatın *Maliyyə Hesabatlarının Auditini* üzrə *Auditorun Məsuliyyəti* bölməsində təsvir olunur. Biz, *Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının Peşakar Mühasiblər üçün Etika Məcəlləsinə* ("MBEŞ Məcəlləsi") uyğun olaraq Şirkətdən əslilə olmadan müstəqil şəkildə fəaliyyət göstəririk və etika ilə bağlı digər öhdəliklərimizi MBEŞ Məcəlləsinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və uyğun əsası təmin edir.

### Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyətləri Olan Şəxslərin Məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, həmçinin firıldaqçılıq və ya səhv nəticəsində yaranmasından əslilə olmayaraq əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasını təmin etmək üçün rəhbərliyin zəruri saydığı daxili nəzarət üzrə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən, rəhbərliyin Şirkəti ləğv etmək və ya əməliyyatlarını dayandımaq niyyətində olduğu və ya bunu etməkdən başqa heç bir real alternativli olmadığı hallar istisna olmaqla, rəhbərlik Şirkətin fəaliyyətini fasiləsizlik prinsipi ilə davam etdirməsi qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsizliklə bağlı məsələlərin açıqlanmasına və mühasibat uçotunun fasiləsizlik prinsipindən istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyəti olan şəxslər Şirkətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyırlar.

Deloitte adı Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə və əlaqədar müəssisələrinə aid ola bilər. DTTL ("Deloitte Qlobal") və bu şəbəkəyə daxil olan hər bir üzv şirkət ayrı-ayrılıqda hüquqi şəxslər və müstəqil müəssisələrdir. DTTL müştərilərə xidmətlər göstərmir. Ətraflı məlumat üçün [www.deloitte.com/about](http://www.deloitte.com/about) sahifəsinə daxil olun.

© 2022 Deloitte & Touche M/MAC. Bütün hüquqlar müdafiə olunub.

## Maliyyə Hesabatlarının Auditi üzrə Auditorun Məsuliyyəti

Bizim məqsədimiz ümumilikdə maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində yarana biləcək Bizim məqsədimiz ümumilikdə maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində yarana biləcək əhəmiyyətli təhriflərin olmaması barədə kifayət qədər əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik yüksək səviyyəli əminliyi əks etdirir, lakin bu, BAS-a uyğun olaraq aparılan audit nəticəsində hər zaman mövcud olan bütün əhəmiyyətli təhriflərin aşkar ediləcəyinə zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yarana bilər və fərdi və ya məcmu halda götürülməklə, istifadəçilərin hazırkı maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmələrini ehtimal etməyə əsas olacağı hallarda əhəmiyyətli hesab edilir.

BAS-a uyğun olaraq aparılmış auditin bir hissəsi kimi, biz audit zamanı peşəkar mülahizələr irəli sürür və peşəkar skeptisizmi qoruyub saxlayırıq. Biz həmçinin:

- Maliyyə hesabatlarının fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli şəkildə təhrif olunması risklərini müəyyən edir və qiymətləndirir, həmin risklərə cavab olaraq audit prosedurlarını tərtib edir və həyata keçirir, həmçinin rəyimiz üçün əsas verəcək yetərli və uyğun audit sübutu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar olunmaması riski səhv nəticəsində yaranmış olanların aşkar olunmaması riskindən yüksəkdir, belə ki, fırıldaqçılığa gizli sövdələşmə, saxtakarlıq, qəsdən səhv buraxma, yanlış təqdimat və ya daxili nəzarət qaydalarına əməl olunmaması daxil ola bilər.
- Müəyyən şəraitlərdə münasib olan audit prosedurlarının tərtib edilməsi məqsədilə audita aid olan daxili nəzarət elementləri haqqında anlayış əldə edilir, lakin bu zaman Şirkətin daxili nəzarət mexanizminin səmərəliliyi barədə rəy bildirmək məqsədi güdmürük.
- Rəhbərlik tərəfindən istifadə edilmiş mühasibat uçotu siyasətlərinin münasibliyini, edilmiş uçot təxminlərinin və aidiyyəti açıqlamaların əsaslılığını qiymətləndiririk.
- Rəhbərlik tərəfindən mühasibat uçotunun fasiləsizlik prinsipindən istifadənin müvafiqliyi və əldə olunmuş audit sübutuna əsaslanaraq Şirkətin öz fəaliyyətini fasiləsizlik prinsipi ilə davam etdirməsinə önəmli şübhə doğura biləcək hadisə və ya şəraitlərlə bağlı mühüm qeyri-müəyyənliliyin mövcud olub-olmaması barədə nəticə çıxardırıq. Mühüm qeyri-müəyyənliliyin olması qənaətinə gəldiyimiz halda, biz auditor hesabatımızda diqqəti maliyyə hesabatlarının müvafiq açıqlamalarına yönəltməli və ya belə açıqlamalar qeyri-kafi olduqda rəyimizə düzəliş etməliyik. Bizim nəticələr auditor hesabatımızın tarixinədək əldə olunan audit sübutuna əsaslanır. Bununla belə, gələcək hadisə və şəraitlər Şirkətin öz fəaliyyətini fasiləsizlik prinsipi ilə davam etdirməsinə səbəb ola bilər.
- Açıqlamalar daxil olmaqla maliyyə hesabatlarının ümumi təqdimatı, struktur və məzmunu və maliyyə hesabatlarının tam əməliyyat və hadisələri düzgün əks etdirib-etdirməsinə qiymətləndiririk.

Biz idarəetmə səlahiyyətləri olan şəxslərə digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış əhatə dairəsi və vaxtı və audit zamanı daxili nəzarətdə aşkar etdiyimiz hər hansı mühüm çatışmazlıqlar daxil olmaqla mühüm audit tapıntıları barədə məlumat veririk.

DELOITTE + TOUCHE LPA

2 İyun 2022-ci il



**NORM" AÇIQ SƏHMDAR CƏMIYYƏTI****31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ  
MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİRLƏR HAQQINDA HESABAT  
(Min Azərbaycan Manatı ilə)**

	Qeydlər	31 dekabr 2021-ci il tarixinə bitən il	31 dekabr 2020-ci il tarixinə bitən il (Yenidən tasnifləşdirildiyi kimi)*
Gəlir	6	170,864	156,327
Satışın maya dayarı	7	(100,068)	(91,657)
<b>Ümumi mənfəət</b>		<b>70,796</b>	<b>64,670</b>
Ümumi və inzibati xərclər	5, 8	(12,969)	(9,327)
Satış və marketinq xərcləri	9	(4,906)	(4,689)
Çatdırılma xərcləri	10	(11,965)	(9,856)
Digər öhdəliklər və xərclər ehtiyatında dəyişiklik		419	(2,840)
Ticarət debitor borclarının dayərsizləşməsi ehtiyatında dəyişiklik	15	(133)	(918)
<b>Əməliyyat mənfəəti</b>		<b>41,242</b>	<b>37,040</b>
Maliyyə gəliri		109	-
Maliyyə xərcləri		-	(938)
Uzunmüddətli kreditor borclarına düzəliş	19	-	609
Xarici valyuta mübadiləsi üzrə gəlir / (zərər), xalis		66	(303)
Xeyriyyə xərcləri	5	(5,574)	(2,172)
Digər gəlirlər		701	540
<b>Vergidən əvvəl mənfəət</b>		<b>36,544</b>	<b>34,776</b>
Mənfəət vergisi xərcləri	11	(8,147)	(8,162)
<b>İl üzrə xalis mənfəət və cəmi məcmu gəlir</b>		<b>28,397</b>	<b>26,614</b>

\*Ötən ilin maliyyə hesabatlarında ümumi və inzibati xərclər daxilində təqdim olunan 31 dekabr 2020-ci il tarixinə bitən il üzrə xeyriyyə xərcləri maliyyə hesabatlarının təqdimatını yaxşılaşdırmaq məqsədilə cari ildə yenidən təsnifləşdirilmişdir (Qeyd 5-ə bax).

8-36-cı sahifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

**"NORM" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ**

**31 DEKABR 2021-Cİ İL TARİXİNƏ  
MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT  
(Min Azərbaycan manatı ilə)**

	Qeydlər	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
<b>ASSETS</b>			
<i>Uzunmüddətli aktivlər</i>			
Əmlak, tikili və avadanlıq	12	155,468	161,838
Əmlak, tikili və avadanlıq üçün verilmiş avanslar		1,391	2,749
Qeyri-maddi aktivlər		1,014	751
<b>Cəmi uzunmüddətli aktivlər</b>		<b>157,873</b>	<b>165,338</b>
<i>Qısamüddətli aktivlər</i>			
Mal-material ehtiyatları	14	38,505	35,484
Ticarət debitor borcları	15	10,549	15,111
Digər alınacaq vergilər	16	5,971	2,708
Pul vəsaitləri və onların ekvivalentləri	17	45,046	9,407
Digər aktivlər	13	41,112	41,083
<b>Cəmi qısamüddətli aktivlər</b>		<b>141,183</b>	<b>103,793</b>
<b>Cəmi aktivlər</b>		<b>299,056</b>	<b>269,131</b>
<b>KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>			
<i>Kapital və ehtiyatlar</i>			
Səhmdar kapitalı	18	161,963	161,963
Bölgüşdürülməmiş mənfəət		84,961	58,264
<b>Cəmi kapital</b>		<b>246,924</b>	<b>220,227</b>
<i>Uzunmüddətli öhdəliklər</i>			
Ticarət və digər kreditör borcları	19	4,464	3,464
Təxirə salınmış vergi öhdəlikləri	11	4,265	9,101
<b>Cəmi uzunmüddətli öhdəliklər</b>		<b>8,729</b>	<b>12,565</b>
<i>Qısamüddətli öhdəliklər</i>			
Ticarət və digər kreditör borcları	19	33,213	22,564
Vergi üzrə kreditör borcları	20	9,007	9,006
Müqavilə öhdəlikləri	6	447	1,093
Digər öhdəliklər və xərclər üçün ehtiyatlar	21	736	3,676
<b>Cəmi qısamüddətli öhdəliklər</b>		<b>43,403</b>	<b>36,339</b>
<b>Cəmi öhdəliklər</b>		<b>52,132</b>	<b>48,904</b>
<b>Cəmi kapital və öhdəliklər</b>		<b>299,056</b>	<b>269,131</b>

B-36-cı sahifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

**"NORM" AÇIQ SƏHMDAR CƏMIYYƏTI**

**31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ  
KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT  
(Min Azərbaycan manatı ilə)**

	Qeydlər	Səhmdar kapitalı	Bölişdürülməmiş mənfəət	Cəmi kapital
1 yanvar 2020-ci il tarixinə qalıq		161,963	48,150	210,113
Elan olunmuş və ödənilmiş dividendlər il üzrə mənfəət və cəmi məcmu gəlir	18	-	(16,500) 26,614	(16,500) 26,614
31 dekabr 2020-ci il tarixinə qalıq		161,963	58,264	220,227
Elan olunmuş və ödənilmiş dividendlər il üzrə mənfəət və cəmi məcmu gəlir	18	-	(1,700) 28,397	(1,700) 28,397
31 dekabr 2021-ci il tarixinə qalıq		161,963	84,961	246,924

8 36-cı sahifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

**"NORM" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ**

**31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ  
PUL VƏSƏİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT  
(Min Azərbaycan manatı ilə)**

	Qeydlər	31 dekabr 2021-ci il tarixində bitən il	31 dekabr 2020-ci il tarixində bitən il
<b>ƏMƏLİYYAT FƏALİYYƏTLƏRİ ÜZRƏ PUL VƏSƏİTLƏRİNİN HƏRƏKƏTİ:</b>			
Vergidən əvvəl mənfəət		36,544	34,776
<i>Duzalışlar:</i>			
Köhnəlmə və amortizasiya		11,834	11,606
Əmlak, tikili və avadanlığın sınırlanması		65	-
Ticarət debitor borclarının dəyərsizləşməsi ehtiyatında dəyişiklik	15	133	918
Digər öhdəliklər və xərclər üçün ehtiyatda dəyişiklik		(419)	2,840
Uzunmüddətli kreditör borclarına duzalış	21	-	(609)
Maliyyə gəliri		(109)	-
Maliyyə xərci		-	938
Xarici valyuta mübadiləsindən (gəlir) / zərər, xalis		(66)	303
<b>Dövryyə kapitalında hərəkətlərdən əvvəl pul daxilolmaları</b>		<b>47,982</b>	<b>50,772</b>
<i>Dövryyə kapitalında hərəkətlər:</i>			
Mal-material ehtiyatlarında artım		(3,021)	(2,041)
Ticarət debitor borclarında azalma		4,428	132
Digər vergilər üzrə debitor borclarında (artım) / azalma		(3,263)	1,427
Digər aktivlərdə artım		(454)	(848)
Ticarət və digər kreditör borclarında artım		11,094	141
Müqavilə öhdəliklərində azalma		(614)	(268)
Digər öhdəliklər və xərclər üçün ehtiyatda (azalma) / artım		(2,521)	155
Vergi üzrə kreditör borclarında (azalma) / artım		(5,002)	30
<b>Əməliyyatlardan nağd pul vəsaitləri</b>		<b>48,629</b>	<b>49,500</b>
Ödənilmiş mənfəət vergisi		(7,980)	-
Ödənilmiş faiz		-	(1,057)
<b>Əməliyyat fəaliyyətlərindən yaranan nağd pul vəsaitləri</b>		<b>40,649</b>	<b>48,443</b>
<b>MALİYYƏ FƏALİYYƏTLƏRİ ÜZRƏ PUL VƏSƏİTLƏRİNİN HƏRƏKƏTİ:</b>			
Borclar üzrə daxilolmalar		-	31,414
Borcların ödənilməsi		-	(64,629)
Ödənilmiş dividendlər		(1,700)	(16,500)
<b>Maliyyə fəaliyyətləri üzrə istifadə olunan xalis pul vəsaitləri</b>		<b>(3,700)</b>	<b>(49,715)</b>
<b>İNVESTİSİYA FƏALİYYƏTLƏRİ ÜZRƏ PUL VƏSƏİTLƏRİNİN HƏRƏKƏTİ:</b>			
Məhdud istifadəli vəsaitlərin ayrılması		-	23,088
Əmlak, tikili və avadanlığın alınması		(3,632)	(10,861)
İstiqrazlara investisiya		-	(1,462)
Bank depozitlərinin geri alınması / (yerləşdirilməsi)		534	(414)
Qeyri-maddi aktivlərin alınması		(138)	(248)
<b>İnvestisiya fəaliyyətləri üzrə (istifadə olunan) / yaranan xalis pul vəsaitləri</b>		<b>(3,236)</b>	<b>10,103</b>
Xarici valyuta ilə saxlanılan pul vəsaitlərinin qalıqlarına valyuta məzənnəsindəki dəyişikliklərin təsiri		(74)	(119)
<b>PUL VƏSƏİTLƏRİNDƏ XALIS ARTIM</b>		<b>35,713</b>	<b>8,831</b>
İlin əvvəlində nağd vəsaitlər	17	9,407	695
İlin sonunda nağd vəsaitlər	17	45,046	9,407

8-36-cı səhifələrdəki qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.